

AZƏRBAYCAN DİLİ

UOT 81 41:801.7

FİRUDİN RZAYEV

QƏDİM OĞUZ TÜRK DAMĞA İŞARƏLƏRİNİN NAXÇIVAN
ƏRAZİSINDƏ İZLƏRİ

Məqalədə türk tarixində xüsusi yeri olan Oğuz türk damğa işarələrinin Naxçıvan ərazisindəki izlərindən bəhs olunur. Tədqiqat zamanı Oğuz tarixinin m.ö. II minilliklərə söykəndiyi faktlar ilə sübut edilmiş, 22 oğuz boylarına məxsus damgaların daşıdığı mənalar da faktlar ilə izah olunmuşdur. Qədim türk əlifba işarələri ilə müqayisə olunan damgaların qədim türk mifik inancından gəldiyi ortaya çıxır. Bu damğa işarələrin qədim Naxçıvan ərazisinin Gəmiqaya, Nüvədi yazılarında da tekrar elmi baxımdan bir daha əsaslandırılır. Öz izlərini ərazinin əyaknlımlarında də yaşadan Oğuz tayfa adları ərazinin türklərin ana yurdu olduğunu birmənəli təsdiq edir. Məqalədə Oğuz tayfa adları və damgaların mif Naxçıvan ərazisi əyaknamik sistemi ilə də tam üst-üstə düşür.

Bir ittiqadə birləşmiş türk Oğuz boylarına məxsus bu damgaların xüsusi məna daşılığı faktlarla təsdiq olunmuş, yeni elmi nəticələr əldə edilmişdir.

Açar sözlər: Oğuz, Naxçıvan, oğuz tayfa qolları, damğa işarələr, türk əlifba işarələri.

Prototürklərin ana yurdu olmuş Qədim Naxçıvan ərazisində, onların məskunlaşması, mövcud mədəniyyət abidələrinin yaranması dövrləri tam tədqiq olunmamışdır. Bu tayfalardan Oğuz tayfalarının da tarixdəki yeri uzun illərdir ki, mübahisəli qalmış, onların ərazilər də tam tədqiq edilməmişdir.

A.Bernştam, V.Bartold, M.Artamanov, V.Radlov, H.Arası, X.Koroğlu, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, M.Təhmasib, İ.Kafəsoğlu, Y.Öztuna, F.Sumer, kimi xeyli tədqiqatçılar bu problemə müxtəlif yönən yanaşmış, "Oğuzname" və "Dədə Qorqud" dastanlarına əfsanə, qəhrəmanlıq dastanı kimi baxmış [9, s. 15, 44-45, 78-79; 3, s. 273], onların tarixi, dili, ərazilərinə dair müəyyən fikirlər söyləmişlər. Bu yazınlarda oğuzların damğa işarələri və onların daşıdığı mənalar izah edilməmişdir.

K.Sərkocalı tədqiqatçı A.Savvinə istinadən "saxa bayaattar", "saxa bayaan" boyalarını bayat boyu kimi yazıb, onu VIII əsrə aid edir və yakutların özlerini "saxa bayaattar", "saxa bayaan" adlandırdığını göstərir [8, s. 158, 171]. Bu fikrə diqqət etsək, oğuzların Bayat boyu Gün xan soyundan gələn 3-sü nəslidir [7, s. 134].

A.Bernştam "Oğuz Kağan haqqında tarixi əfsanə" yazısında F.Rəşidəddinin "Oğuz-nəmə" əsərinə istinad edərək? Şərq tarixi prosesinin beş dövrü haqqında danışır və bu dövrləri "patriarxal münasibətlərin təşkili", "sinfi münasibətlərin formallaşması", "Hun, Mode-Mete dövrü", "VI-VIII əsrlər", "IX-XII əsrlər peçeneq-qıpçaq dövrləri" kimi müəyyənləşdirir [2, s. 33, 42, 43].

Türk mədəniyyəti tarixində bəhs edən Emel Esin isə Səlcuq oğuzlarının Orta Asiyadan X əsrədə gələrək ağac kimi budaqlanıb, Türkiye olub dövlətə çevrildiyini yazır və oğuzları "Türkiye türklerinin atalar" adlandırır [5, s. 22].

Fəxrəddin Kırzioğlu da "Dede-Korkut oğuznameleri" kitabında oğuzların m.ö. İsgəndərdən qabaq Cenasdan-Doğu Türküstandan gələrək Azərbaycanın qərb bölgəsində (indiki

Gürcüstan) yerləşdiyini, türk tayfası cincilərin-Orbelilərin oğuzlar olduğunu qeyd edir. O, bu əsərində Küçük Arşaklı-Arşakuni dövlətinin oğuzların Salvur boyu xanədanına aid olduğunu faktlar göstərir [10, s. 1]. Bu baxımdan Oktay Aslanapanın fikirləri də diqqəti çəkir. O, göytürklərin "təməlinin təşkilində" oğuzların böyük rolundan bəhs edir və onların İslAMDAN öncə "türkmən" adlandıqlarını yazır [15, s. 59]. Bu tarixi qədimlik L.Levinanın Sirdərya ətrafında apardığı arxeoloji tədqiqatlar zamanı aşkarlanan qədim oğuzlarla bağlı o dövredə xeyli sayıda mədəniyyət nümunələri ilə də tasdiq edilir [13, s. 64-76].

Burada bir tarixi faktı da oxucuların nəzərinə çatdırmaqla fikrimizi bölüşmək istərdik. M.Kaşgari divanında 22 oğuz boyu və onların daşıdığı damğa işarələr yer alır. Əgər bu damgalarla diqqət etsək, onların bir qismi qədim türk əlifba işarələrində təkrarlanmaqla bu işarə birliyində müəyyən məna ifadə edirlər. Təbii ki, apardığımız müqayisəli təhlillərin elmədə mütləq qəbul olunması qəsdində deyilik, sadəcə bu işarələrdəki olduqca yaxın eyniliyi və məntiqi uyğunluğu oxucularla bölüşməyi zəruri hesab edirik. Burada hər bir tayfaya məxsus damgaların daşıdığı mənalar, ümum dünya miqyasında hər bir xalqa məxsus bayraqlarda rəng və xüsusi işarələrin daşıdığı mənaların qədim siyasi işarə olduğunu təsdiq və təkrar edir. Azərbaycan dövlətinin bayrağında və xanlıqların bayraqlarındaki rəng və işarələrdə də bu üçlüklər xüsusi mənaları özündə daşıyır.

1. Kınıq boyları. ↗ Bu damğa işarəyə diqqət etsək, burada I sütun işarəsi Ağ no-qaylarda kar+as şəklində "coşqun+as" mənasında As tayfa adına aid işarədir. Aslar isə ərazilərimizdə ən qədim tayfalar olmaqla böyük güc kimi Ön, Kiçik, Orta Asiya ərazilərinə hakim olmaqla bu torpaqları öz adları ilə adlandırmış, 50-dən yuxarı qədim yazı nümunələrində türk boyu kimi qeyd olunmuşdur [11, s. 80]. Bu sütuna yanaklı birləşən A işarəsi isə "yurd" işarəsi olaraq damğa bütövlüyündə, "As yurdu" mənasını verir. Təbii ki, bu bir təsadüf deyil, Kınıq boyalarının rəmzi mənasi olmuşdur. Qeyd edək ki, bu işarələrlə bərabər oğuzların bütün damğa işarəleri As, Bastul Turdetan əlifbaları ilə yanaşı Gəmiqaya, Qobustan, Şamaxı, Təbriz, Nüvədi və digər ərazilərimizin qaya yazılarında da təkrarlanır ki, bu yazı işarələr m.ö. III minilliklərə söykənir [16, I s. 418-435] və Nüvədi də Naxçıvan ərazisi idi. Biz mənbələrdə qədim Naxçıvana aid ərazilərdə Kanaqer-Kınıq+ər məntəqə adına da rast gəlirik [6, s. 36] ki, ad "Kınıq ərləri" mənasındadır.

2. Kayı boyları. ↘ Əgər kayıların bu damğa işarələrinə diqqət etsək, burada V işarəsi qədim As türklərinin U saiti-“uruq-tikili” mənasında idi, eləcədə onu dövrləyən I işarə isə İ saitini bildirirdi ki, burada İ-“erdi”, “nail oldu” və “ic” mənalarını daşıyırırdı [14, s. 164; 16, I c., s. 463]. Bu isə, damğanın uruq erdi-“tikiliye, oturaq həyata nail oldu”, “yurd qorunur” mənaları daşıdığını bildirir və bu adda Naxçıvan ərazisində Kayni məntəqə adları qeydə alınır [6, s. 51, 178] ki, Kay+ni-“Kayılərin verdiyi”, Kay+çı -“Kayı tayfası” mənalarındadır.

3. Bayandur boyları. ⇝ Bayandurların bu damğa işarəsi B=B şəklində Şamaxı işarələrində eyni formada altında xətt olmaqla B_B kimi təsvir edilmişdir. Bu işarə Bastul-Turdetan əlifbaları, eləcə də ərazilərimizin Gəmiqaya, Alban, Gəncə, Nüvədi, Pirallahi və digər qaya yazılarında müəyyən cüzi fərqlərlə qeydə alınır. Bizim fikrimizcə, B hərfi qədim şumer və prototürklərdə işlənən “bəy” sözünü olduğu kimi təkrarlamalı [16, I c., s. 469], yuxarı zümrəni təbliğ etmiş və Bayandur damğası əski kökdən bu mənaya xidmət etmişdir.

4. Yiva boyları. ↘ Oğuz boyunun bu damgasına diqqət etsək, burada Kınıq və Kayı

boylarının V A damğaları sanki bitişik şekilde bir birini tamamlıyor. Biz bu işaret birliyinə Bastul turdetanlarda N, As əlifbasında is -E səsləri kimi rast gəlirik ki, bu səs birleşməsi şumerlərdə və kassi türklərində En/An, En+kudi, An+u şəkillərində tanrı adları idi [16, I c., s. 17]. Ola bilsin ki, oğuzların bu qolu prototürklerin əski An/Anu tanrı inancını damğalarında saxlamışlar. Qədim Naxçıvan ərazisində Yiva oykonimi də [6, s. 49] bu taya adını özünə saxlamaqdır.

5. Salqur boyları. Biz bu damğada turraqalarda A işaretinin iç və çöldən I işaretinə ilə birgə görürük və bunun tərs yazılışı Gəmiqaya yazılarında tekrarlanır [16, II c., s. 213]. Burada işaretərin daşlığı A “uruq, tikili” və I “nail oldu, erdi”, eləcə də “iç” mənalarına istinad etsək, damğa “İç oğuz yurd” mənasında olmuş və bu tayfa adı Alquri məntəqə adında [6, s. 179] öz izlərini qorumuşdur.

6. Afşar boyları. Bu damğa işarə As türklərində t, Basrul turdetanlarda isə ı kimi işlənmiş, Gəmiqaya, Şamaxı, Təbriz, Qobustan yazı işaretərində, Naxçıvanda Ofşaryeri məntəqə adında da tekrarlanmışdır [6, s. 42]. Əgər işaretəyə diqqət etsək, burada I işaretinin baş və ayaq tərəfini A-“ev” simvolik işarə ilə tamamlayırlar [16, II c., s. 213]. Bu oturaq həyatın çoxluğuna işaret kimi özünü təqdim edir.

7. Beqqilli boyları. Bu damşa Düğər tayfasında “yurd”, “bina” rəmzi, aslarda Ş səsi, bastullarda isə Kİ səs birləşməsi kimi özünü göstərir. Burada birinci işaret Nüvədi, Gəmiqaya, Kəlbəcər, Təbriz, Qobustan yazı işaretərində də tekrarlanır [4, s. 29-32]. Ki/ku qədim türklərdə “şan-şörət”, Ş səsi isə, Şar günəş tanrı mənasını bildirirdi [16, I c., s. 17]. Bu mənalarla damşa “Şanlı Şar tanrı yurd” kimi simvolik işarədir. Naxçıvanda 2 Bəyəlli məntəqə adı da bunu təsdiq edir [1, s. 77].

8. Buqdüz boyları. Bu damşa işarə əski əlifba sistemində yer almır. Onu işaret kimi qəbul etsək, Bastul-Turdetan, Ask-Osk, Təbriz, Nüvədi yazılarında bu işaretin alt hissəsi < formasında S səsini, üstə birləşmiş işaretin isə asların E, dik yazılışda I səsini bildirir [16, I c., s. 62]. Biz bunu <-“Şar tanrı”, E-“ev”, I-“iç” mənalarında götürsək, damşa “Şar tanrıının iç yurd” mənasını bildirir.

9. Bayatlar boyları. Bu damşa işarə də 3 işaret birliyində mövcuddur. Birinci I-“iç”, “nail oldu”, ikinci I və baş tərəfi “yurd”, üçüncü isə Bastul Turdetan əlifbasında baş tərəfi A şəklində “oymaq, el” mənasında hərf işaretidir [16, II c., s. 214]. Bu mənalarla damşa işarə “İç yurd oymağı, el” rəmzi mənasını daşımışdır.

10. Yazqır boyları. Bu tayfa damgasına diqqət etsək, 3 yanakı düz xətt Bastul Turdetan əlifbasında -Ş hərfini, sonuncu işaretin onlarda E, As əlifbasında cüzi fərqlə L hərfini tekrarlayır [16, I c., s. 62, 425]. Biz Kınıq boylarının bu damgasına diqqət etsək, o yazqırıların damgasından cüzi olaraq fərqlidir və Kara Asları bildirir. Biz Ş hərfinin Şar tanrı adı, E hərfinin “ev” mənasına istinadən, damşa işaretinin “Şar eli” işaretini olduğunu düşünürük.

11. Eymur boyları. Eymurların bu damşa işaretini Tanrıçılıq dinində hələ m.ö. II-I minilliklərdə bu dini təmsil etməklə dönyanın dörd cəhəti-tərəfi haqqında rəmzi işaret idi ki, xeyli yazınlarda bu geniş şərh edilir [16, II, s. 483].

12. Karabölük boyları. Bu damşa işaretdə həm birinci işaretin Bastul Turdetan əlifbasında BU səsinin verdiyini [16, I c., s. 425], həm də çuvaldurların “oturaq həyat” işaretli damgasını bərabər görürük. Qeyd edək ki, qədim türklərdə “bu” sözü müasir dilimizdə də

bulaq, bulud, bulama kimi sözlərdə qaldığı kimi “su” mənasını və “bəy” sözünü ifadə edirdi. Biz damşa işaretinin “Oturaq bəylər” mənasında rəmzi mənada olduğunu düşünürük.

13. Alkabölük boyları. Maraqlı və mürəkkəb quruluşa malik bu damşa işaretə Kayı boylarının damşa işaretərindəki birinci tərəfin IV yanakı təsvirini görürük. Burada V As türklərinin U saiti-“uruq-tikili” mənasında, onu örtən I işaret isə İ saitini bildirirdi ki, bu erdi-“nail oldu” və “iç” mənalarında idi. Ona bitişik bu işaretə O-“oba, oymaq”, S hərfi və düz xətt isə Bastul hərfərinin bir variantı idi. Bu işaretər damğanı “Şar tanrısı altında tikili yurd sahibləri” kimi izah edir.

14. İqdir boyları. Oğuzların bir qolu olan iqdirlərə məxsus damşa Gəmiqaya, Şirvan yazı işaretərində qeyd alınırmır. Bastul-Turdetan, Ask-Osk, Təbriz, Nüvədi yazılarında isə bu işaret tərs < formasında Ş səsini bildirmişdir. Fikrimizcə, İqdir türklərində bu işaret birbaşa Şar tanrı adını simvolizə etmişdir ki, Şar tanrışı as, kassi, kuti, hürü və s. türklərde Güneş tanrısi idi [16, II c., s. 215].

15. Üregirlər boyları. Biz bu damşa işaretə də birinci işaretin İqdir türk damğası ilə < formasında eyniliyini görürük. Burada əlavə olaraq üç xətt qeyd olunur ki, yuxarıda da qeyd etdiyimiz kimi bir xətt İ saitini “iç” mənasında, iki xətt isə E-“ev” mənasında olmaqla “Şar tanrısının verdiyi iç yurdalar” mənasındadır.

16. Tutırka boyları. Əgər bu damşa işaretəyə diqqət etsək, biz VA eyni formanı qədim Turdu türklərinin əlifba sistemində A saiti kimi, As əlifbasında isə -U saiti olaraq görürük və bu qədim türk işaretərində “aul”, “yurd” mənasını daşıyır [16, I c., s. 62, 425]. Bu ola bilsin ki, turraqaların oturaq həyat bölgəsi idi.

17. Ulanyundluq boyları. Əgər ulanyundluqların bu damğasına diqqət etsək, işaret qədim türk Bastul turdetanların Ş hərfini təmsil edir. Burada xətlərin biri nəzərə alınmazsa, iki xəqli bu işaret -E hərfini göstərirdi. Ola bilsin ki, bu birləşik şəklində damşa qədim türklərə eş/es- “ağıl”, “zəka” mənalarını verirdi [16, I c., s. 476] ki, bu da tayfanın digər tayfalar arasındakı mövqeyində irəli gələ bilərdi.

18. Tüger-Düğər boyları. Bu damşa işaret də kayıların damşa işaretərini bir I işaret olmadan “yurd quranlar” mənasında tekrarlayır. Burada V “yurd” işaretəsi altındaki O-“bina”, örtülü yer simvolik işaretin və I-“erdi” mənaları ilə damğanı “Örtülü yurd qurdular” mənasında izah edir. Fonemlərin əyni mənalarda birləşib söz şəkli alması türk dilçiliyinə xas predikativliyə daha çox uyğundur ki, buradakı işaretər mühakimə obyektini-mübtədanı, yəni işaretərin nə ilə bağlılığını izah edir.

19. Peçeneq boyları. Əgər diqqət etsək, bu damşa işaret Kayı türklərinə məxsus işaretərin yerdəyişimi şəklindədir. Qeyd edək ki, I dayaq işaret yazımızda göstərdiyimiz kimi Bastul Turdetan yazısında həm də be səsini verir ki, biz bunun şumer və prototürklərdə “bəy” mənası daşlığı haqda faktlar göstərmişik [16, I c., s. 425]. Fikrimizcə, yanakı “yurd quranlar” işaretinin bu söz işaret ilə birliyi “Yurd qurmuş bəylər” mənasında simvolik rəmz olmuşdur.

20. Çuvaldur boyları. Bu türklərin damşa işaretini də Bastul turdetanların yazısında bir qədər sıvı bu şəkildə tu səsi kimi verilmiş, Şamaxıdan tapılan qədim yazı işaretərində də eynilə tekrarlanmışdır [16, II c., s. 216-217]. Əgər bu səsi əsas götürsək, damşa “tikili”

mənəsində “yurda” sahibliklərini ortaya qoyur. Biz qədim şərq tarixinə dair məlumatlarda bunun A şəklində “ev” mənəsində olduğuna təsadüf edirik ki, hər iki halda damğa oturaq həyata işarədir.

21. Çepni boyları. Bu damğa işarə Yazıçıoğluun tərtibatında bir qədər sıvri formada oğuzların 16-ci tayfası Çepni boyunun damğası kimi göstərilsə də, M.Kaşqaridə onlar 21-ci oğuz tayfasıdır. Bu damğa işarə sıvri, görünən X formanın yanakı >< təsvirində, As əlifbasında -tu səsi “tikmək”, Bastul turdetan əlifbasında isə -so səsi “zəka ağılı” mənəsində eks olunur [16, I c., 62, 425]. İşarə görünən V—“yurd” iki işaretəsinin yan-yana sıvri ><, şəkildə təsviri olmaqla, çepnilərin iki dəfə böyüklüyü və ikiqat gücə, yurda sahibliyini ortaya qoyur.

22. Çaruk boyları. Bu boyların damğa işaretəri yoxdur [14, s. 55-58].

Bütün göstərilən tarixi faktların nəticəsi kimi demək olar ki, oğuz boyları m.ö. III minillikdən başlayaraq kassitlərin, mitan, maday, manna və azərbaycanlıların, sonra alban, hun və göytürklərin arasında “Od tanrısi”nın övladları olmuş və sonda böyük gücə çevrilmişlər. Onlar bu ad altında Səlcuq hakimiyəti dövrünə qədər gəlib çataraq, yenə də öz imperiyalarını yaradmışlar. Onlardakı bu inanc müasir azərbaycanlıların 5 min il önce Tanrı, Gənəş, Xuda inancının günümüzəki yerini təkrarlayır. Bu tarixi proseslərin mərkəzi olmuş Naxçıvan ərazisində də bu siyasi prosesin izləri qalmışdır.

Hazırda türk ərazilərində Ayrım, Bəydilli, Təklə, Qaramanlı, Düğər, Şahsevənli, İnallı, Əfşar, Ustaclı, Qacar, Osallı, Sorsor, Baharlı, Udyuqlu, Qacar, və b. türk boyları əski Uz türklərinin günümüzə gəlib çatan varisləri olmuşdur. Bəydilli, Ayrım, Düğər, Əfşar, Qacar tayfa adları izlərinin Naxçıvan ərazisi topominlərdə təkrarlı, bu prosesdə ərazinin bir mərkəz olduğunu da təsdiq edir.

ƏDƏBİYYAT

1. Bağırov A.N. Naxçıvan oyunimləri. Bakı: Nurlan, 2008, 333 s.
2. Бернштам А.Н. Историческая правда о легенде об Огуз-кагане // Советская этнография, Москва, 1935, № 6, s. 33, 42, 43.
3. Sümər F. Oğuzlar. Bakı: Yaziçi, 1992, 432 s.
4. Fərzəli Ə.Ə. Gəmiqaya-Qobustan əlifbəsi. Bakı: Azərbaycan milli ensiklopediyası, 2003, 292 s.
5. Esin E. Türk kültürü tarımı. Ankara: Atatürk Kültür Merkezi Yayınları, 1997, 87 s.
6. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
7. Kafesoğlu İ. Türk Milli Kültürü. Ankara: Türk Kültürü Araştırma Enstitüsü, 1977, 245 s.
8. Сарткояулы К. Объединенный каганат тюроков в 745-760 годах. Астана: Фолиант, 2002, 220 с.
9. Короглы X.Г. Огузский героический эпос: Монография. Москва: Наука, 1976, 240 s.
10. Kırzioğlu M. Fahrettin. Dede Korkut-Oğuznameleri. I kitab, İstanbul: Burhanettin Erenler, 1952, 132 s.
11. Геродот. История / Перевод и примечания Г.А.Стратановского. Ленинград: Наука, 1972, 599 с.
12. Quliyev Ə.A. Qədim türk onomastikası. Bakı: ADPU nəşriyyatı, 2007, 184 s.
13. Левина Л.М. Керамика Нижней и Средней Сырдарьи в I тысячелетии н.э. Москва: Наука, 1971, 251 с.
14. Kaşqarı M. Divanü lügat-it-türk. I c., Ankara: Basimevi, 1985, 530 s.

15. Aslanapa O. Türk sanatı. İstanbul: Remzi kitabevi, 1984, 454 s.

16. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixində (miladdan önce VI-III minilliklər). I c., Bakı: ADPU-nun mətbəəsi, 2013, 528 s. II c. Bakı: ADPU, 2017, 588 s.

AMEA Naxçıvan Böləmisi
E-mail: firudinrzayev@gmail.com

Firudin Rzayev

TRACES OF ANCIENT OGUZ TURKIS' BRAND SIGNS IN THE TERRITORY OF NAKHCHIVAN

The article deals with ancient Turkic brand signs which take an especially place in Oghuz mythical thought and their traces in the toponyms of Nakhchivan territory. Although in other researches it shows that Oghuz Turks have nearest history but with many scientific facts we proved that they have an ancient history and goes to II millennium B.C. Until our days the brand signs of these tribes haven't been investigated by Azerbaijan and Turkish scientists and their meanings are not explained. On the basis of scientific facts the trace of the meanings of ancient Oghuz Turkic brand signs exist in the territories of Nakhchivan have been investigated and explained. The article also lists the names of the Oghuz tribes and the myths on the stamps with the Nakhchivan territory. The trace of these brand signs in Nakhchivan geographical area are confirmed by facts. With many facts it is proved that the ethimological explanation Oghuz name are the same with the meanings of the brand signs.

These unions belonging to the Turkish Oguz tribes, united in an alliance, have been confirmed by facts that have special meaning, and new scientific results have been obtained.

Keywords: Oghuz, Nakhchivan, oghuz tribes, brand signs, Turkic alphabet signs.

Фирудин Рзаев

СЛЕДЫ ТАВРОВЫХ ЗНАКОВ ДРЕВНИХ ТЮРКОВ-ОГУЗОВ НА ТЕРРИТОРИИ НАХЧЫВАНА

В статье говорится о следах тавровых знаков тюроков-Огузов, занимающих особое место в тюркской истории, на территории Нахчывана. В ходе исследования с помощью фактов доказано, что история Огузов уходит корнями во II тысячелетие до н.э., также на основе фактов разъяснены значения тавровых знаков, принадлежавших 22 ветвям огузских племен. При сравнении тавро со знаками древнетюркского алфавита выясняется, что они берут начало в мифических верованиях древних тюроков. С научной точки зрения было еще раз обосновано повторение этих тавровых знаков в надписях Джемигая и Нуведи на территории древнего Нахчывана. Названия племен Огузов, сохранившие свои следы в ойконимах этой территории, однозначно подтверждают, что она является родиной тюроков. В статье показано, что названия огузских племен и мифология тавро полностью совпадают с ойкономической системой Нахчыванского региона.

Особое значение этих тавровых знаков, принадлежавших тюркским огузским племенам, объединенным в один союз, подтверждено фактами, а также получены новые научные результаты.

Ключевые слова: *Огуз, Нахчыван, ветви огузских племен, тавровые знаки, знаки тюркского алфавита.*

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 17.06.2019
Son variant 30.08.2019